

# “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması təsis edilib

“InnoWeek - İnnovasiya həftəsi 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksek Texnologiyalar Nazirliyi və Avropa İttifaqının təşəbbüsü ilə “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının yaradılmasına həsr edilmiş videokonfrans keçirilib. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Təhsil nazirinin müavini Firudin Qurbanov və Avropa Birliyinin Azərbaycan nümayəndə heyətinin rəhbəri Kestutis Jankauskas açılış nitqləri ilə çıxış ediblər.

Təhsil nazirinin müavini F.Qurbanov seminar iştirakçılarını Təhsil Nazirliyi adından səmimiyyətə salamlayıb.

F.Qurbanov qeyd edib ki, globallaşma şəraitində postindustrial cəmiyyətdə yeni çağırışlar - yeni yaranan rəqəmsal dünya ilə bağlıdır.

Hazırda dünya əhalisinin 62%-nin internetə çıxışı var, bu 4 milyard 500 milyon ətrafindadir və bunun da təxminən yarısı 2 milyard 250 milyon feysbukdadır. Hazırda ölkəmizin əhalinin 80%-nin internetə, 75%-nin isə yüksək sürətli internetə çıxışı var.

Bələ yüksək inkişaf diqitalizasiyanın qlobal tətbiqinə imkan yaradır (informasiyanın rəqəmsal formasına köçürülməsi).


Bu baxımdan, son illər Təhsil Nazirliyi biliklərə əsaslanan iqtisadiyyata keçidin təmin edilməsində, milli innovasiya sisteminin formallaşmasında, cəmiyyətin innovativ seviyyesinin yüksəldilməsi istiqamətdə müxtəlif qurumların iştirakı ilə geniş tədbirlər həyata keçirir.

COVID-19 pandemiyası bütün dünyada ənənəvi şəraitdən tam fərqli bir situasiya yaratmış, sosial-iqtisadi prioritetlərə yenidən baxılmasını zoruri etmişdir.

Azərbaycanda təhsilin fasiləsizliyinin təmin edilməsi istiqamətdə çevik tədbirlər planlaşdırılmış və həyata keçirilmiş, teledərsələr, onlayn dərslər, Virtual məktəb” layihəsi və distant təhsil vəsittələr təhsilin əlçatanlığı təmin edilmişdir.

Ölkədə ən iri milli onlayn platforma olan “Virtual Məktəb” layihəsi həyata keçirilir. Platformada hazırda ümumi istifadəçi sayı şagirdlər üzrə 1,3 milyondan çox, müəllimlər üzrə 113 min, aktiv istifadəçilərin sayı isə 1 milyona çatıb. Layihə çərçivəsində müəllim və şagirdlər üçün açıq qeydiyyat, video və audio dərslerin təşkili, tədris cədvəllərinin tənzimlənməsi, qrup işlərinin təşkili, ev tapşırıqlarının təyinatı, qiymətləndirmə, dərsdənənar tədbirlər, mərkəzləşdirilmiş idarəetmə və nəzarət mexanizmləri kimi bir çox imkanlar təqdim olunur.

Eyni zamanda, peşə, orta-ixtisas və ali təhsil pillələri üzrə məsafədən tədris imkanları təqdim olunur. Hazırda, 38 ali təhsil müəssisəsində “Microsoft Teams” və “Cisco Webex” platformalarından ödənişsiz istifadə etməklə onlayn dərslər təşkil olunur. Onlayn dərslər qoşulmaq üçün lazımi şəraiti olmayan müəllim və tələbələrin faydalannaları üçün 17 region üzrə 28 məktəbdə internet-kompüter mərkəzləri fəaliyyət göstərir. Təhsil müəssisələri sözügedən platformalar vasitəsilə videobağışlı imkanı əldə edərək məsafədən təhsil vermək, müəllim-tələbə müzakirəsinin təşkili üçün interaktiv alətlərdən istifadə, sillabus,



mühəzirə kimi müxtəlif dərs materialları və daha böyük həcmli materiallar ötürmək, təqvim aləti vasitəsilə onlayn dərsləri planlaşdırmaq, qrup işinin təşkili və qiymətləndirmə aletlərindən istifadə etmək kimi geniş imkanlardan faydalana bilirlər.

Azərbaycan dilli elektron məzmunun yaradılması və tədrisdə innovativ mexanizmlərin tətbiqi istiqamətdən Təhsil Nazirliyi tərəfindən [www.e-resurs.edu.az](http://www.e-resurs.edu.az), [www.ederslik.edu.az](http://www.ederslik.edu.az), [www.video.edu.az](http://www.video.edu.az) portalları fəaliyyət göstərir ki, bu portallarda da davamlı olaraq yeni elektron dərsliklər, metodik vəsaitlər, interaktiv tapşırıqlar, ümumi və peşə təhsili üzrə teledərsələr, peşəkar müəllimlərin video dərs izahları, 3D animasiyalı videolar, STEAM üzrə video dərslər, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli video dərslər əlavə olunur.

Inkişaf etmiş ölkələrin məktəb programlarının əsas trendi hesab olunan təhsilalnlara rəqəmsal bacarıqların öyrədilməsi zərurəti ölkəmizin ümumtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, ölkədə şagirdlərin alqoritmik düşüncə, məntiq, layihə işləmə bacarıqlarının inkişafı və programlaşdırmanın əsaslarının öyrədilməsi məqsədi ilə “Rəqəmsal bacarıqlar” layihəsi həyata keçirilir. Layihə cari tədris ilində həm coğrafi, həm də müəllim və şagird sayı baxımından genişləndirilib.

Bələ ki, hazırda layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki şəhər və rayonları üzrə 222 məktəbi və 100 mindən çox şagirdi əhatə edir. Layihə təhsilalnların İKT bacarıqlarına dərindən yiyələnməsinə, onların gələcəkdə informasiya məkanında sərbəst və məqsədönlü fəaliyyətinə, rəqəbatqabiliyyəti və qeyri-standart düşüncə tərzinə malik şəxsler kimi formallaşmasına şərait yaradır.

Təhsil Nazirliyi tərəfindən Azərbaycanın ən böyük daxili təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsinin əhatə dairəsi genişləndirilməkdədir. Bələ ki, həzirdə ümumi olaraq ölkə üzrə 4140

Firudin Qurbanov:

“Qloballaşma şəraitində postindustrial cəmiyyətdə yeni çağırışlar - yeni yaranan rəqəmsal dünya ilə bağlıdır”

təhsil müəssisəsinin təhsil sistemi-nin korporativ intranet və Internet şəbəkələrinə çıxışı təmin edilib. ATŞ-yə qoşulmuş təhsil müəssisələri intensiv trafik tələb edən proqramlardan, videokonfranslardan və Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində yerləşdirilmiş elektron tədris resurslarından sürətli və təhlükəsiz formada istifadə etmək imkanına malikdir. ATŞ-yə qoşulmuş təhsil müəssisələrində internet süzgəcləmə sistemi tətbiq olunur ki, bu texnologiya internet-axtarış sistemlərində zərərli informasiyanın axtaşını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyi imkan verir.

Qeyd etmək lazımdır ki, ölkədə təhsil sahəsinin idarə olunması və tənzimlənməsində vahid informasiya infrastrukturunu formalasır, təhsilin idarə edilməsində informasiya sistemləri istifadəyə verilir və səmərəli tətbiqinə nail olunur. Bələ ki, hazırda vətəndaşlar üçün vahid şəxsi kabinet sistemi ([portal.edu.az](http://portal.edu.az)), təhsil pillələri üzrə informasiya sistemləri, məktəbəqəbul, işə-qəbul, yerdeyismə, sənədlərin tənininə üzrə elektron xidmətlər, verilənlərin emali sistemi, elektron sənəd dövriyyəsi sistemi, anket və sorğular sistemi kimi geniş xidmətlər mövcuddur.

Bununla yanaşı, Təhsil Nazirliyi tərəfindən hər il təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə he-yeti üçün İKT savadlılığının artırılması istiqamətdə İKT-nin tətbiqi üzrə ixtisasartırma və stajkeçmə təlimləri keçirilir. Cari ildə İKT-nin əsasları, kommunikasiya və məhsuldarlığın artırılmasında “Microsoft Office” program təminatı, kibertəhlükəsizliyin əsasları, informasiya sistemlərindən istifadə kimi mövzuları əhatə edən təlimlərdə 25 min nəfər iştirak edib.

Həmçinin, Azərbaycan “Erasmus+” programı çərçivəsində həyata keçirilən “eTwinning Plus” layihəsində iştirak edir. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönündə müx-

təlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Cari ildə layihədə Azərbaycanı ümumilikdə 524 məktəbin 1912 müəllimi 1751 təhsil layihəsi ilə təmsil edib. Pandemiya ilə əlaqədar mövcud karantin dövründə müəllimlər layihə üzrə yerli və beynəlxalq səviyyəli onlayn təlim və tədbirlərdə iştirak edirlər.

Nazir müavini qeyd edib ki, pandemiya və post-pandemiya dövründə gənclərin rolunun, biliklərinin, araşdırma qabiliyyətlərinin artması və müxtəlif sahələrdə qlobal fəaliyyətə gənclərin cəlb edilməsi bizim əsas məqsədlərimizdən biridir.

Əminəm ki, olduqca əhəmiyyətli mövzuya həsr olunan tədbirdə müzakirə edilən önemli məsələlər, çıxışlarda səsləndirilən dəyərləri fikirlər və irəli sürüleçək təkliflər tədbirin işinə öz töhfəsini verəcəkdir.

Daha sonra “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin direktoru Rauf Cabarov “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının (Milli Koalisiya) yaradılması, prinsipləri, məqsədləri və perspektivləri mövzusunda təqdimat edib.

Konfransda “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının əsası qoyulub. Nəqliyyat, Rabitə və Yüksek Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan Tərəfdaşlıq Platforması təşəbbüsünə Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstək veriblər. Eləcə də, özəl tərəfdaşlar “Microsoft Azərbaycan” və “Azercell” şirkətləri bu tərəfdaşlıqla dəstaklərini bildiriblər.

Qeyd edək ki, “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması rəqəmli bacarıqlar istiqamətdə fəaliyyət göstərən bütün maraqlı qurumlar və təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, görülən işlərin əlaqələndirilməsi və eyni zamanda, rəqəmli bacarıqlar üzrə dövlət - özəl tərəfdaşlığının inkişafı məqsədilə yaradılır. Bu tərəfdaşlıq rəqəmli bacarıqlar sahəsi üzrə məşğul olan istənilən qurum qoşula bilər.